

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 22 (1870) 2 fevral 2019-cu il

(əvvəli ötən sayımızda)

II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz) qalalarının adını çəkir. Mannanın cənubi-sərqi torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

S. Qaşqay qeyd edir ki,
Manna ərazisinin etnik xarakteristikasını
vermək

БЫЫЫЫ ВВ. до н. э., сияц. 250-265).

R. Girşmana görə, farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərqi qolu isə Orta Asiyadan gəlmüşdür. Urmiyayı hövzəyə onlar Qafqazdan gəlmişlər (B. B. Barçol'd. Соч., т. 1, сияц. 109, 171; т. ВЫЫЫЫ, сияц. 35-36).

E.ə. IX əsrin ortalarından Mədiya dövlətin təşəkkülünə kimi Urmiyayı hövzədə əsas siyasi qüvvə Urmiyayı hövzənin yerli əhalisini birləş-

suriya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlamağa çalışırı. İranzu Assuriya-müttefiq kimi baxır ve onun siyasi üstünlüyünü tanıydı. Assuriya olan meyl Manna dövlətini Urartu işgallarından xilas etmiş və ölkənin birləşməsi üçün şərait yaratmışdır.

Naxçıvan və Manna ərazi-lərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən six mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəy-



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN


İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



Əsrlərin o üzündən gələn yol



Üçün farsdilli tayfaların İran yaylasına soxulması dövründü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır (S. Qaşqay - Manna dövləti, Bakı, 1993, səh. 148). Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mühəhizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözügedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafi ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Grantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəli-ləmələrini söyləməyə imkan verir (Ə. A. Grantovskii. İranckie plemena iz priur-miyskogo rayonav 9-

dirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağın üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi.

Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib.

Hökmdar Udadikən sonra e.ə. 737-ci il yürüşləri ilə əla-qədar III Tiqlatpalasın və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmədarı İranzunun (e.ə. 740-719-cu illər) adı çəkilir. Onun dövründə Manna özünün ən parlaq çiçəklənmə dövrünə çatır. III Tiqlatpalas həmin dövrə Urartu ilə də mübarizə aparırı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngüləşdi. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqiliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Bu dövrə Mannanın xarici siyasetində iki meyl özünü göstərirdi. Bir qrup As-

yen dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərde geniş bir ərazini əhatə etmişdir. İranzunun hakimiyətinin sonunda Manna hökmədarının mövqeyi bir qədər zəifləyir. Zikirtü əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri de onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.

İranzunun ölümündən sonra atasının siyasetini davam etdirən və Assur tərəfdarı olan böyük oğlu Aza hakimiyətə keçdi (e.ə. 718-716-ci illər). Lakin o çox az hakimiyet sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən mögləbiyyətə uğradı. Azanın öldürüləməsindən qəzəblənen Assur hökmədarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-ci ildə Mannaya yüksək etdi.

Azanın ölümündən sonra hakimiyətə onun qardaşı Ullusun gelir (e.ə. 716-680-ci illər). Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu və mannalı canışını Dayaukkunu ona qarşı qaldırdı. Ullusunu olduqca ağır vəziyyətə düşdü. II Sarqon onu bağışladı, "bütün günahlarından keçdi" və Manna taxtında saxladı. Həmin dövrən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Assur qoşunlarını taxıl məhsulları, ot-əlef, at, iri və xırda-buynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökm-

darlara nisbətən Assurdan müəyyən imtiyazlar aldı.

Ullusunun hakimiyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Assurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Assur yaşayış məskənlərini elə keçirə bildi. Aşşur hökmədarı Sinaxxerib (e.ə. 705-681-ci illər) Mannaya hücum etmeli oldu. Lakin bu hərbi yürüş görünür o qədər de müveffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir elə keçirməklə kifayətlənməli olmuşdur.

Ullusun ölümündən sonar Mannan dövlətində hakimiyətə Ahşeri gelir (e.ə. 675-650-ci illər) Ahşerinin hakimiyəti dövründə Assur əleyhinə midiyalılar үşyan qaldırıqdə mannalılar onlarla birlikdə çıxış etdilər.

Ahşeri Assurbanapalin (e.ə. 669-627-ci iller) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrə Manna, Assurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Assurbanapal hətta sülh müqaviləsi vəsiyətə Manna tərəfindən zəbt edilmiş Assur qalalarının qaytarılmasına cəhd göstərirdi.

Ahşeri öz oğlu Ualli ilə (e.ə. 650-630-cu iller) əvəz olunmuşdu. Ualli Assurun qələbəsini etiraf etdi, assurluların iddia etdikləri bütün xəracları ödədi və əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisiniyi və qızını hökmədara girov gönderdi. Buna cavab olaraq Assurbanapal Mannaya özünü sülh elçisini göndərir.

Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. Təxminən e.ə. 590-ci ildə Manna Midiya dövlətinin tə-

kibinə daxil edildi. Beləliklə, Mannanın müstəqil dövlətçiliyi sona çatdı.

Mannanın təserrüfatı, mədəniyyəti: III Salmanasar Mannanın adını ilk dəfə çəkəndə buradan "saysız-he-sabsız qaramal və qoyun" ələ keçirdiyini söyləyir. Mannalıların təserrüfat həyatında əkinçiliklə yanaşı sənətkarlıq mühüm yer tutmuşdur. Həsənli və Ziviyə tapıntıları Mannada metalişləmə sənətin yüksək inkişaf etdiyini göstərir. Manna ərazisində qılınc qırının və dəstəyinin hissələri, at qoşqu ləvazimatı, gümüş sini, buynuzvari qədəhələr, kemər və c. aşkar edilmişdir. Mannalılar qonşu ölkələrlə ticarət əlaqələri yaratmış və burada istehsal olunan müxtəlif məhsul və xammal mübədilələri həyata keçirmişdilər.

Hücumların qarşısını almaq üçün Mannada müdafiə qalaları və qala-şəhər tikilmişdir. Mannalılar allahlara sitayış etmişdilər. Təsvirlərə görə, ay və külək-yağış allahlarını ayırd etmək mümkün olur. Həsənlidən tapılmış qızıl camın üzərindəki təsvirlər tanrılarla sitayışı və qurbanlar verilməsini xüsusile parlaq şəkildə nümayiş etdirir.

E.ə. III minillikdə Azərbaycanın cənubunda əhali mixi yazı ilə tanış id. Ziviyədən tapılmış gümüş sini üzərində bir çox işarələr həkk edilmişdir. Bu işarələr heroqlif yazı növüne aiddir. Manna ilə yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığını göstərir. Turukki adı türk tayfa adının ilkin forması hesab edilir.

Əbülfət MƏDƏTOĞLU



ƏDALƏT •

2 fevral 2019-cu il